



**Yusif YUSIFOV,**  
ADPU-nun Azərbaycan  
Dilçiliyi Kafedrasının dosenti,  
ümumi dilçilik ixtisası üzrə  
professor

(Əvvəli ötən sayımızda)

Onun fikrincə, bu onunla izah edilə bilər ki, uşaq doğulandan əvvəl atası dünəyini dəyişmiş, onun adını yeni doğulan uşağa vermişlər. Tat Səfər, ləzgi Mustafa kimi adalarla rastlaşmanın da səbələri vardır. Müəllif belə adlara rast gəlinməsini onların daşıyıcılarının etnik mənsubiyəti ilə əlaqələndirmişlər. (1,s 24)

Fikrimizcə, belə antroponimlər də onomastik leksikada ayrıca, müstəqil lay və sistem təşkil edən antroponimik söz qrupudur.

Tat, Ləzgi kimi sözlər onların daşıyıcılarının etnik mənşəyinə işaret edən antroponimik söz qrupunda 1 tərəf (komponent) ikincini təyin etmək funsiyasını yerinə yetirir. Qazax nahiyyəsinin kəndlərində belə strukturlu antroponimlərə çox rast gəlinir. Məsələn, mənim uşaqlığım, yeniyetməlik və gənclik illerimin keçdiyi Xanlıqlar və Cəfərli kəndlərində göstərilən antroponimik söz qruplarına çox rast gəlinir. Məsələn, Xanlıqlarda: Dəli Qoca, Xan Camal, Yaltaq Mehdi, Kor Mustafa, Tat Vəli, Biğli Mustafa, Çil Osman, Zim Aşot, Eşşək Bəkir və s.

Bala Cəfərli kəndində: Tənbəl İrvaham, Dəli Cahangir və s. Cox güman ki, XVIII əsrə də I tərəfi II tərəfi etnik mənşə, mənsubiyyət baxımından (cəhətdən) təyin edən söz qrupundan başqa digər cəhətdən də təyin edən söz qrupları olmuşdur. Ancaq haqqında danişdığımız kitab dilçiliyə aid əsər deyildir. Əsərin müəllifi Nazir müəllim də dilçi yox, kimya üzrə fəlsəfə doktorudur. Bunu nəzərə alıb həmin kitabdan dilçiliyə dair məlumat tələb edilməməlidir. Lakin buna baxmayaraq oradan dillə, dilçiliklə bağlı maraqlı bilgiler əldə etmək mümkündür.

Nazir Əhmədlinin tərcümə və tərtib etdiyi, qeydlər verdiyi kitabın xarakterini, ideya-məzmun yönümünü nəzərə alıb müxtəlif elm sahələrinə aid materiallara da toxunması, müəyyən anlayışlarla bağlı məlumat vermesi, terminlərə münasibət bildirməsi onun ensklopedik zəkali ziyanlı alım olduğunu söyləməyə əsas verir. Tədqiqatçının 1860-cı illərdə konkret coğrafi nahiyyəyə aid geniş yaxılmış adları barədə məlumat verməsi və həmin adları diqqətə yönəltməsi dilçiliyin onomalogiya şöbəsi üçün faydalı, xeyrli materiallardır.

Müəllif aşasdırıdı nahiyyədə ən geniş yayılmış adların bunları olduğunu göstərir. Məmməd, Ali, Həsən, Mustafa, Hüseyn, Nəsib, Nəbi, Qasım, Yusif, Qulu, Xəlil, İsmayıllı, İbrahim və b. Qazax nahiyyəsində "Əli adının bir qayda olaraq Ali, Məhəmməd adının Məmməd şəklində işlədildiyi deyilir. Amma aydın şəkildə Məhəmməd və Əli adlarının da olduğu diqqətə çatdırılır. Nazir Əhmədli sənədin tərtib edildiyi rus dilində Məhəmməd və Məmməd Əli və Ali adları

# XÜSUSİ STATUSLU KİTAB

eyni cür yazıldığına görə kimin adının Əli, yoxsa Ali, Məhəmməd, yoxsa Məmməd olduğunu deməyin çətin olduğunu diqqətə çatdırır.

O, Həcc, Məşhəd və Kərbəla ziyarətində olanlara nadir hallarda rast gəlin-diyyini, lakin bununla belə Qazax nahiyyəsində Hacı, tərkibinde Hacı adı işlənən Haciməmməd, Hacimahmud və s kimi mürəkkəb adların geniş yayıldığı haqqında məlumat verir. (1,s 24-25)

Kitabın müəllifi başqa mahallarla müqayisədə Qazax nahiyyəsində aya-malı adların geniş yayıldığını söyləmiş və ayamalı adlarına aşağıdakılardır aid edilmişdir.

Qara Cəlil, Goy Məmməd, Keçəl Vəli, Sarı Xəlil, Kosa Əhməd, Gödək Süleyman, Kar Ali, Çolaq Qara, Cöp Hüseyin, Goy Vəli, Sarı Ali, Day Veli, Kötük Ali, Çal Yusif, Nazik Ali, Yekə Veli və s. Qazax nahiyyəsinin onomas-tikasında şəxslərin peşəsini, sənətini bildirən xüsusi adlarında müəyyən yer tutduğunu göstərən tədqiqatçı belə ono-mastik vahidlərə bunları misal vermişdir: Dəllək Ali, Qazi Bayram, Dəmirçi Əhməd, Saticı Vəli, Usta Abdulla, Çoban Allahverdi, Dərzi Məmməd, Carçı Ali, Ruhani zümrəsinə mənsub şəxslərin linqistik göstəricilərini peşə, sənət anamlı söz qrupuna daxil etməyi müm-kün saymış və Molla Axund və Əfəndi sözlərini nümunə vermişdir.

Müasir Azərbaycan dilində o dövr koknret coğrafi bölgələrə məxsus siyahı və yazılı nitqdə işlənilmiş tematik söz qruplarının davam və inkişaf etdirilərək işlənildiyini görürük. Belə faktlar ümumxalq dilinin seçmə və əvəzətmə əməliyyatı aparılmaqla normaya salınmış, cilalanmış qolunda - ədəbi dildə yəni mədəni tələblərə yerindəcə cavab verən şəfahi, yazılı ünsiyyət prosesində bəhrələndirilən onomastik vahidləri özündə yaşadan, qoruyan və inkişaf etdirən Azərbaycanın coğrafi nahiyyələrinin rolü böyükdür. Bu baxımdanda kimya üzrə fəlsəfə doktoru, zəhmətkeş araşdırıcı Nazir Əhmədlinin Azərbaycanın bir neçə coğrafi-nahiyyələrinin komeral tə-sirlerinə dair ardıcıl axtarışları, böyük səbri, iradəsi hesabına tərtib etdiyi mezmunlu, möhtəşəm kitablar dilçilik elmi-ni də dəyərli faktlarla zənginləşdirən bilgilərlə, faktlarla dolğundur. Nazir Əhmədli sazin, sözün ən geniş yayıldığı mahallardan biri kimi tanınan Qazax nahiyyəsində 1860-cı ilə aid arxiv sənəd-lərində, tarixi materiallarda "əşiq" və "şair" epiteti -bədii təyinli bir nəfərin də adının qeydə alınmasına, tanınmasına rast gəlməməsinin maraq doğurduğunu deməkdə haqlıdır.

Doğurdan da, aşıqların, şairlərin yurdu sayılan bir bölgədə - yerə aşiq, şair olanların adlarının əvvəlinde həmin epi-tetlərin işlənməməsi nəinki maraqlıdır, təcəbüldür, heyrətləndiricidir. Bəlkə də Qazax oxuyanların, çalanların, eləcə də şairlərin Vətəni, yurdu olduğuna görə onların adlarının ənində aşiq, şair sözləri işlətməyə ehtiyac duyulmamışdır.

Halbuki, bir sıra Komeral təsvirlərdə Aşiq Allahverdi Osman oğlunun (Ağ Aşiq), Aşiq Söyüñ Kərbələyi Qurban oğlunun, Aşiq Çoban Aşiq Söyüñ oğlunun, Aşiq Qaranın, Şair Mustafanın və başqalarının adlarına vaxtı ilə rast gəldiyini deyən Nazir Əhmədlinin bu cür hal-larla bağlı aydınlaşdırılmasına ehtiyac duyulan məsələlər üzərində düşünməsi-nə təbii baxılmalıdır.

Daha çox türk mənşəli və günümüzdə az rast gəlinən adlarında olduğu onda maraq doğurur: Göycə, Göycəli, Çal-vadar, Durmuş, Pambıqbaş, Yekə, Qara-yekə, Yanqulu, Salıf, Cuvər, Cülük, Çop-pur, Qaya, Baya, Qaragöz, Aman, Dar-chı, Civiş, Carçı, Çandır, Tərif, Baydı,

Daşgil, Çıraq, Oğru, Qarapaça, Şeyran, Nouxtabənd, Ebəki, Xəyal və s. Göyçə və Göycəli adlarının həmin adların daşıyıcılarının ataların buraya Göyçə mahalində köçüb gəlmələri ilə bağlı qoyulduğu daha çox güman edilir. (s 26)

Nazir Əhmədli Şıxlı kəndində rast gəlindiyi Elçibəy adının xüsusi maraq doğurduğunu diqqətə çatdırır. Onun fikrincə, bu şəxs din daşıyıcısı, Hacı və Qasım qardaşlarının atasıdır. 1788-ci il-də doğulan Hacının yaşı onların atasının adının təxminən 1760-ci illərdə qoyulduğunu göstərdiyi qeyd edilir.. Müəllifin bu və ya digər şəxs adının et-noqraflar, dilçilər üçün maraq doğuracağı qənaətinə gəlməsində böyük həqiqət vardır.

Kameral təsvirdə Salahlı kəndindən Sibirə sürgün edilən 3 nəfərin adının qeyd edildiyi, bunların 24 yaşlı Yusif Məmmədxəlil oğlu, 30 yaşlı Molla Mahmud Yusif oğlu və 46 yaşlı Mansur Mustafa oğlu olduğu göstərilmiş. Sür-gün səbəbi göstərilməsə də, bu şəxslər-dən birinin Molla olması burada siyasi səbəb axtarmaq ehtimalını artırır. Sürgün-nün səbəbinin müridizmə, Nəqsəbəndlilik təriqəti ilə bağlı olduğunu düşünmək olar fikri irəli sürülür.

Nazir Əhmədli sufizm cərəyanlarından biri sayılan nəqsibəndlilik təriqətinin görkəmli nümayəndələrindən sayılan Mir Həmzə Seyid Nigarinin xəlifələrindən Hacı Mahmud Əfəndinin Qazax ra-yonunun Aslanbəyli kəndində doğulduğunu və 1891-ci ildə orada vəfat etdiyi ni göstərmişdir. O, "Mövlənə İsmayıllı Siracəddin Şirvani" kitabında həmin şəxsin barəsində belə bilgi (məlumat) verildiyinə diqqəti yönəltmişdir.

"Hacı Mahmud Əfəndi 1935-ci ildə Qazax rayonunun (Qazax distursiyasının-N.Ə.) Aslanbəyli kəndində anadan olmuşdur. Atası, Veysəl Qarani adlı şəxsdir. Hələ 1863-cü ilin rəsmi rus hərbi sənədlərində İncəli Mahmud Əfəndi Türkiyə Quberniyasının müridləri içərisində qeyd olunur.

1874-cü ildə aid digər sənəd də isə Qazax qəzasındaki 3 kədindən sakınlarının tamamilə Osmanlı dövlətinə köçmək istəyindən bəhs olunur. Görünür, həmin illərdə Hacı Mahmud Əfəndi Azərbay-canda məskunlaşaraq, Mir Həmzə (Se-yid) Nigariyə intisab etmişdir. Həmzə Nigari seyr və sülükünü tamamlayan Hacı Mahmud Əfəndiyə icazənamə vermiş və Qazax bölgəsində irşad etməsini istəmişdir.

Mahmud Əfəndi Aslanbəyliyə qayıtmış, bir müddət sonra Həcc ziyarətinə getmişdir. O, Həmzə Nigarının qəbri üzərində türbə və məscid inşa edilməsinin əsas təşəbbüskarı olmuşdur." (s 27) Araşdırıcının əsaslığı, bəhrələndiyi-qaynaq M.Məhəmməd Cəlilin və F. Xə-lillinin "Mövlənə İsmayıllı Siracəddin Şir-vani" kitabıdır. (Bakı: 2003, səh.76-77).

Ümumiyyətlə, Rusiya imperiyasında kameral təsvir (kameralgnoe opisanie) adı ilə tanınan, verilən sənədlərin hazırlanmasının idarəetmə ehtiyaclarından və iqtisadi səbəblərdən meydana gəldiyi deyilmiştir. Ərazisi genişləndikcə impe-riyanın bütövlükde və ayrı ayrı əyalətlər üzrə idarə edilməsi də mərkəzi haki-miyət qarşısında yeni və ciddi məsələ-lər qoymuş, qaldırığı diqqətə çatdırılmışdır. Haqqında danişən tarixi qay-naqda imperiyanın əhalisi, torpaqları, yeraltı və yerüstü zənginlikləri, iqtisadi potensialı, gelir gətirən sahələri və s. barədə əldə tam, dəqiq məlumat olma-dıqca qarşıya çıxan problemlərin həlli-nin mümkünlüyüünün ortaya çıxdığı fikri irəli sürülmüş, bunun da öz növbə-sində təbii olaraq, Rusiyada statistikanın yaranmasına, onun elmi, praktik əsasla-rının formalaşmasına zəruri tələbat do-

ğurduğu barədə məlumat verilmişdir. Müəllifin fikrincə, əslində Rusiya impe-riyasında bu prosesin XIX əsrin əvvələ-rində başlığını söylemək mümkün sa-yılır. Xüsusi, imperator I Aleksandrın dövründə dövlət idarəciliyi sahəsində M.M. Speranskinin rəhbərliyi ilə aparılan geniş islahatlar çərçivəsində statisti-kanın bir elm və praktiki sahə kimi for-malaşmasına və Rusiyanın daxili həyatında aparıcı Avropa ölkələrində təcrübədən keçirilmiş üsulların tətbiqinə cid-di diqqət yetirildiyi bildirilmişdir. Rus cəmiyyətində bu yeniliklərin önemli təsvirini Y. Zyablovski 1808-cı ildə nəşr etdirdiyi "Rusiya imperiyasının statistik təsviri" adlı kitabında belə izah etmişdir. "Statistikianın faydası barədə çox danış-maşa gərək yoxdur. Bunu demək kifa-yətdir ki, o, vətəndaş cəmiyyətini onları daxili durumuna görə dolğun və tam şəkildə təsvir etməklə bize xalqın rifahi haqqında düzgü bilgi verir." (1, 4-6)

Kameral təsvirlərin, ümumiyyətlə, Rusiya imperiyasında, o cümlədən tarixi Azərbaycan torpaqlarında vergiyə cəlb edilən əhalidə və təsərrüfat obyektləri barədə ilkin statistik məlumatı təmir edəcək rəsmi dövlət sənədləri rolunu oynadığı, onların tətbiqi qaydalarının hər dəfə imperatorun fərmanı və hökümətin qərarı ilə müəyyən edildiyi göstərilmişdir. "Qazax nahiyyəsinin kameral təsviri" kitabının 6-cı səhifəsində oxuyuruq: "Məsələn, Cənubi Qafqaz bölgələrinin ("Zaqafqaziya diyarının" ("Zaqavkazskiy kray")) kameral təsvirinin tərtibi ilə bağlı məsələ Nazirlər Komitəsinin 9 ap-rel 1829-cu il toplantıda müzakirə e-dilmiş və müsəlmanlar yaşayan ərazilər-de bu işlərin aparılmasında yerli torpaq sahiblərinin (ağalar, sultalar, bəylər) rus məmurlarına gərəkli yardım göstər-mələri barədə qərar qəbul edilmişdi. Sənəddə qeyd olunduğu kimi "Rusiya imperiyasına aid olan Zaqafqaziya əya-lətlərində önemli gəlir qaynağı ola biləcək zənginliklərin mövcudluğu və onlar haqqında əldə olan məlumatın qeyri-müəyyənliyi maliyyə nazirini 1827-ci ilin əvvəlində imperator zati alılardan o diyara maliyyə sahəsində mövcud mə-lumatların yoxlanması və əlavə bilgilərin toplanması məqsədilə bir məmuran göndərilməsi barədə müraciət edib icazə almağa vadə etdi" (s 6). Hökümətin qərarında vergidən yayınma, vergi ödəyəcək insanların adlarının göndərilməsi-ne, qeydiyyatdan kənardə qalmağa tə-şəbbüs göstərilməsinə pis münasibət göstərilməsi, bunların qarşısının alınması üçün belə şəxslərə qarşı ciddi, sərt cəza və cərimələr tətbiq edilməsinin qə-rara alındığı, eyni zamanda kameral tə-svirin məqsəd və vəzifələri ilə yerli əha-linin tanış edilməsi, bilgiləndirilməsi, si-yahiya alınma qaydalarının tətbiqi, onun üç şəkildə Azərbaycan ("tatar"), rus və gürçü dillərində çap olunub yayılması, bu qaydaların kilsədə, məclislərdə oxunması ilə bağlı göstəriş verilməsi haqqında məlumatların kitabda öz əksi-ni tapdığını görürük. Çar hökümətin qərarında rəsmi göstərişlərin, "təlimat-namələrin" erməni dilində çapı barədə heç bir məlumatın olmamasının maraq doğurduğu bildirilir. Siyahıyalınmanın erməni dilində çap edilməməsinin səbə-binə dair kitabda yazılılanlar inandırıcıdır. Onunla bağlı yazılıları diqqətə çatdırma-ğı lazımlı bilirik. "Görünür, Cənubi Qafqazda dövlətçilik ənənəsinə sahib olmayan ermənilər uzun müddətən bəri dövlət əhəmiyyətli qərarlar barədə gürçü və ya Azərbaycan dilində məlumat alıqları və təbii olaraq bu dillərə bələd olduqları üçün rus höküməti bu dövrə ermənicə ayrıca sənədlərin çap olunmasına ehtiyac duymamışdı.

(Davamı var)